

Istifadəçi Təlimatı

Nokia X Dual SIM

NOKIA

İstifadəçi Təlimatı

Nokia X Dual SIM

Mündəricat

Təhlükəsizlik	3	Vəbə baxış	18
İlk addımlar	4	Xəritələr və naviqasiya	19
Düymələr və hissələr	4	HERE	19
SIM kartı, batareyanı və yaddaş kartını daxil etmək	4	Ofis	20
İstifadə ediləcək SIM kartı təyin etmək	6	Təqvim hadisəsini əlavə edin	20
Batareyanı doldur	6	Zəngli saati qurmaq	20
Kontaktları köhnə telefonunuzdan köçürün	7	Əyləncə	21
Əsaslar	8	Müxtəlif axınlar	21
Ekran göstəriciləri	8	Telefonu idarəetmə və qoşulma imkanı	22
Fəaliyyətinizi yoxlayın	8	Wi-Fi şəbəkəsinə qoşulun	22
Parametrləri tez dəyişdirin	8	Məzmunu telefonunuz və kompüter arasında köçürün	22
Görünüşlər arasında keçirin	9	Bluetooth-dan istifadə edərək şəkilləri göndərin	22
Toxunuş ekranı ilə əməliyyatlar	9	Telefonunuzun proqram təminatını yeniləmək	22
Batareyanın müddətini uzatmaq	11	Giriş kodları	23
Klaviatura vasitəsilə mətn yazmaq	12	Məhsul və təhlükəsizlik məlumatı	25
Proqnozlu mətn daxiletməsindən istifadə	12		
Klaviatürada düymələr	12		
Əlaqələr və mesajlaşma	14		
Zəng etmək	14		
Adı və telefon nömrəsini saxlamaq	14		
Mesaj göndərmək	15		
Exchange ActiveSync	15		
E-poçt hesabınızı yaradın	16		
E-poçt göndərmək	16		
Kamera	17		
Şəkil çəkin	17		
Video çəkilişi	17		
Şəkil, yaxud videonuzu paylaşın	17		
İnternet	18		

Təhlükəsizlik

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər.



QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN

Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə, məsələn, təyyarədə, xəstəxanada və ya tibbi cihazların, yanacağı, kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında telefonu söndürün. Məhdud ərazilərə dair bütün təlimatlara əməl edin.



YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR

Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.



MÜDAXİLƏ

Bütün simsiz cihazlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.



KEYFİYYƏTLİ XİDMƏT

Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdırır və ya təmir edə bilər.



BATAREYALAR, ADAPTERLƏR VƏ DİGƏR AKSESSUARLAR

Bu cihaz üçün yalnız Microsoft Mobile tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər və digər aksesuarlardan istifadə edin. Uyğun olmayan məhsulları qoşmayın.



CİHAZINIZI QURU SAXLAYIN

Cihazınız suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.



EŞİTMƏ QABİLİYYƏTİNİZİ QORUYUN

Eşitmə qabiliyyətinizin zədələnməsinin qarşısını almaq üçün uzun müddət yüksək səs səviyyəsi ilə qulaq asmayın. Səsucaldandan istifadə etdikdə cihazı qulağınıza yaxın tutarkən ehtiyatlı olun.


İlk addımlar

İlkin xüsusiyyətlərlə tanış olun və qısa müddətə telefonu işlək vəziyyətə gətirin.

Düymələr və hissələr

Təzə telefonunuzun düymələrini və hissələrini tədqiq edin.

- 1 Audio birləşdiricisi (3,5 mm AHJ)
- 2 Qulaqlıq
- 3 Səs düymələri
- 4 Kilid/işəsalma düyməsi
- 5 Mikrofon
- 6 Mikro-USB birləşdiricisi
- 7 Geri düyməsi
- 8 Toxunma ekranı
- 9 Kamera linzaları. Kameranı istifadə etməzdən əvvəl linzalardan qoruyucu lentı götürün.
- 10 Dinamik
- 11 Antenna sahəsi



Antenna istifadədə olduğu zaman ona toxunmaqdan çəkinin. Antenaya toxunma rabitə keyfiyyətinə təsir edir və əməliyyat zamanı cihazın daha çox enerjiden istifadəsi batareyanın ömrünü azalda bilər.

Siqnal yaranan məhsulları qoşma bu cihaza zərər verə bilər. Heç bir elektrik mənbəyini audio konnektora qoşma. Bu cihazla istifadə edilməsi təsdiq edilənlərdən başqa cihazı və ya qulaqlığı audio konnektora qoşduqda, səs səviyyəsinə xüsusi diqqət yetir.

Bu istifadəçi təlimatında adı çəkilən bəzi aksesuarlar, məsələn, adapter, qulaqlıq və ya şəbəkə kabeli ayrıca satıla bilər.

SIM kartı, batareyanı və yaddaş kartını daxil etmək


Batareya və SIM kartı, yaddaş kartını daxil etməyi öyrənin.

- ❗ **Mühüm:** Cihazınız yalnız mini-UICC SIM kartından (həmçinin micro-SIM kart kimi də tanınır) istifadə edir. Uyğun olmayan SIM kartlardan və ya SIM kart adapterlərindən istifadə karta və ya cihaza zərər vura bilər və kartda saxlanmış məlumatları korlaya bilər.


Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.



1. Telefonu üst künclərindən bir əlinizlə tutun, digər əlinizin baş barmağı ilə arxa qapağın mərkəzini basın və onu ehtiyatla çıxardın.




2. Əgər batareyə telefonun daxilindədirsə, onu qaldırıp çıxardın.
3. SIM kartı kontakt sahəsi üzəşəği olmaqla SIM1 yerinə basın.




SIM-i çıxartmaq üçün kartı üzərinizə çəkin.

4. İkinci SIM kartı kontakt sahəsi üzəşəği olmaqla SIM2 yerinə basın.



Cihaz istifadədə olmadıqda hər iki SIM kart eyni vaxtda mümkün olur, lakin SIM kartın biri aktiv olduqda, məsələn, zəng etmək üçün, digər kartdan istifadə mümkün olmaya bilər.

5. Yaddaş kartını kontakt sahəsi üzəşəği olaraq yaddaş kartı yerinə basın.



Yaddaş kartını çıxartmaq üçün onu çəkin.

! **Mühüm:** Program yaddaş kartından istifadə edərkən onu çıxarmayın. Bunun edilməsi yaddaş kartını və cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.

6. Batareyə kontaktlarını tapın və batareyanı içəri qoyun.
7. Arxa qapağı yerinə taxın.
8. Yandırmaq üçün işəsalma düyməsini basıb saxlayın.

Qeyd: Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri və hər hansı digər cihazı elektrik enerjisindən ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə verilən qapaqla saxlayın və istifadə edin.

İstifadə ediləcək SIM kartı təyin etmək

Standart olaraq telefonunuz bağlantı üçün hansı SIM-dən istifadə olunacağını sizdən xəbər alır. Siz həm də zənglər, mesajlaşma və mobil məlumat bağlantıları üçün susmaya görə SIM qura bilərsiniz.

Zənglər və mesajlaşma üçün istifadə olunacaq SIM-i seçin

1. **⚙ > Dual SIM** vurun.
2. **Always ask** parametrini **OFF** parametrinə keçirin.
3. Zənglər və mesajlaşma üçün istifadə olunacaq SIM-i seçin.

Mobil məlumat bağlantıları üçün istifadə olunacaq SIM-i seçin

⚙ > Mobile data and networks seçiminə toxunun və mobil məlumat bağlantıları üçün istifadə olunacaq SIM-i seçin.


SIM-lərin mövcudluğu

- Siz həm SIM1, həm də SIM2 yuvalarında 2G və ya 3G SIM-lərindən istifadə edə bilərsiniz, lakin SIM2 yuvası yalnız 2G şəbəkəsini dəstəkləyir.
- SIM-lərdən birini çıxın zənglər, mesajlar yaxud məlumat qoşulmaları üçün istifadəyə təyin etdiyiniz halda digər SIM zəngləri və ya mesajları hələ ki qəbul edə biləcək.
- Bir SIM aktiv bağlantıya malik olarsa, digər SIM-dən istifadə mümkün olmur.

Batareyanı doldur

Batareyanız zavodda qismən doldurulmuşdur, lakin telefonunuzdan istifadə etmədən əvvəl onu yenidən doldurmağınız lazım gələ bilər.

1. Adapteri divar elektrik rozetkasına qoşun.
2. Adapteri telefona qoşun. Hazır olanda adapteri telefondan ayırın, sonra isə divar rozetkasından ayırın.



Batareya tam boşaldıqda batareyanın doldurulması indikatorunun peyda olması və ya hər hansı zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.

★ **İşarə:** Divar rozetkəsi olmadıqda USB ilə doldurulmadan istifadə edə bilərsiniz. Cihaz doldurularkən məlumat ötürülə bilər. USB ilə doldurulmanın effektivliyi əhəmiyyətli dərəcədə fərqlənə bilər və doldurulmanın başlaması və cihazın fəaliyyətə başlaması uzun müddət çəkə bilər.

Kontaktları köhnə telefonunuzdan köçürün

Kontaktlarınızı yeni telefonunuza asanlıqla köçürün.

Kontaktları köhnə telefonunuzdan köçürmək üçün onları köhnə telefondan SIM karta nüsxələmiş və SIM kartı yeni telefonunuza daxil etməlisiniz.

1. Vurun: .

2. Ekranın aşağı hissəsindən yuxarı çəkin və **Import/export > Import from SIM** vurun.

★ **İşarə:**Kontaktları telefonun yaddaşından yaxud yaddaş kartından nüsxələmək üçün **Import/export > Import from storage** vurun.

3. Kontaktları daxilinə idxal edəcəyiniz hesabı seçin.

4. İdxal etmək istədiyiniz kontaktlara vurun yaxud bütün kontaktları idxal etmək üçün ekranın aşağı hissəsindən yuxarı çəkin və **All** vurun.

5. **OK** vurun.

Əsaslar

Yeni telefonunuzdan maksimum şəkildə istifadə etməyi öyrənin.

Ekran göstəriciləri

Ekran göstəriciləri sizə cari vaxtı, batareya və siqnal gücü və sairə haqqında məlumat verir.

 Zəngli saat qurulub.

 Səssiz profil aktivdir.

 Batareya gücünün səviyyəsi

 Batareya doldurulur.

 Wi-Fi aktivdir.

 Siqnal gücü

 Uçuş rejimi aktivdir.

 Bluetooth qoşulub.

Şəbəkə xidməti təminatçınızdan asılı olaraq hazırda qoşulduğunuz mobil şəbəkə tək hərflər, hərflər qarışığı yaxud hərflər və rəqəmlər qarışığı kimi əks etdirilə bilər.

Nişanlar region və ya şəbəkə xidməti təminatçınızdan asılı olaraq fərqlənə bilər.

Fəaliyyətinizi yoxlayın

Telefonunuz baş verənlərdən xəbərdar olmanızı asanlaşdırır.

Proqramlar menyusunda fəaliyyətlərinizə baxmaq üçün sola və ya sağa çəkin. Fəaliyyətlərdə aşağıdakıları görə bilərsiniz:

- Ən son açdığınız tarixlə qruplaşdırılan proqramlar
- Gözlənilən təqvim hadisələri. Növbəti planlaşdırdığınıza baxmaq üçün fəaliyyət siyahısının yuxarisından aşağı çəkin.
- Status yeniləmələri və şərhlər kimi sosial şəbəkə fəaliyyətləriniz
- Ən son mesajlarınız, buraxılan zənglər, yükləmələr, son musiqi, siqnallar və s

Görmək istədiyiniz fəaliyyətləri seçmək

T  >  > Manage notifications vurun.

Fəaliyyəti silmək

Elementi vurub saxlayın və  vurun.

Parametrləri tez dəyişdirin

Telefonunuzu cəld səssiz rejimə keçirmək istəyirsiniz? Telefonun menyularına daxil olmağın əvəzinə görünüşlərin əksəriyyətində siz cəld şəkildə bəzi parametrləri dəyişdirə və ekranın yuxarı hissəsindən açılan menyuda bildirişləri yoxlaya bilərsiniz.

1. Ekranın üst hissəsindən aşağı çəkin.



Bu menyuda aşağıdakıları etmək olar:

- Telefonunuzu səssiz rejimə keçirin
- Wi-Fi şəbəkələrini yoxlayın və onlara qoşulun
- Mobil məlumat bağlantısını və Wi-Fi-yı aktiv yaxud qeyri-aktiv etmək
- Bluetooth işə salın və ya söndürün
- Qoşulma üçün istifadə ediləcək SIM kartı seçin (SIM parametrlərindən asılı olaraq)

2. Menyunu bağlamaq üçün geri düyməsinə basın.

Görünürlər arasında keçirin

Telefonunuz 2 başlanğıc ekrana malikdir: biri fəaliyyətlərinizi, digəri isə proqramlarınızı göstərir.

Başlanğıc ekranlar arasında keçmək üçün sola və ya sağa çəkin.

Tələbatlarınıza uyğun olaraq görünüşünüzü seçin:


- Son zamanlar nə etdiyinizi asanlıqla görün və təqviminizdə növbəti hadisələri yoxlayın.
- Proqramlar menyusunda siz proqramları və qısayolları açə və onları istədiyiniz kimi yenidən tənzimləyə bilərsiniz.

★ **İşarə:** İstifadə etdiyiniz proqramdan yaxud görünüşdən asılı olmayaraq, əgər proqramlar menyusuna qayıtmaq istəyirsinizsə, sadəcə geri düyməsinə basıb saxlayın.


Toxunuş ekranı ilə əməliyyatlar

Toxunmaq və ya çəkmək jestləri ilə telefonunuzu kəşf edin.


1. Proqramı və ya başqa bir elementi açmaq üçün proqrama və ya elementə vurun.




2. Parametri yandırmaq və ya söndürmək üçün dəyişdiriciyə vurun.




3. Daha çox seçimə baxmaq üçün elementin üzərində vurub saxlayın.




4. Məsələn, başlanğıc ekranına çəkmək üçün barmağınızı möhkəm sola və ya sağa sürüşdürün.




5. Daha çox xüsusiyyəti görmək üçün ekranın aşağısında 3 sətir görə bilsəniz, aşağıdan yuxarı çəkin.




6. Parametrləri dəyişmək üçün ekranın yuxarisından aşağı çəkin. Menyunu bağlamaq üçün yuxarı çəkin və ya menyudan kənarda boş sahəyə vurun.



7. Uzun siyahı, yaxud menyuda sürüşdürmək üçün barmağınızı tez yuxarı və ya aşağı sürüşdürün və barmağınızı qaldırın.



8. Şekli böyütmək yaxud kiçiltmək üçün 2 barmağınızı şəklin üzərinə qoyub onları bir-birindən aralayın.



! Mühüm: Ekranın cızılmasının qarşısını alın.

Batareyanın müddətini uzatmaq

Telefonunuzdan maksimal faydalanın, eyni zamanda sizə lazım olan batareyaya müddətini əldə edin. Telefonunuzda enerjiyə qənaət etmək üçün bir sıra addımlar ata bilərsiniz.

Enerjiyə qənaət etmək üçün:

Ağılla doldur	Həmişə batareyanı tam doldurun.
Ancaq sizə lazım olan səsləri seçin	Lazımsız səsləri söndürün, məsələn, düymə basımı səsləri.
Simli qulaqlıqlardan istifadə edin	Mikrofondan seçim əsasında istifadə et.
Fon işıqlandırmasını azaldın	⚙ > Display > Brightness vurun və sürüngəci sürükləyin.
Fon işığının qısa müddətdən sonra sönməsini qurun	⚙ > Display > Sleep vurun və istədiyiniz müddəti seçin.
Şəbəkə bağlantılarına seçici yanaşın	- Bluetooth-u yalnız lazım olduqda yandırın. - Musiqiyə qulaq asır və ya telefondan başqa formada istifadə edirsinizsə, lakin zəng qəbul etmək və ya zəng etmək istəmirsinizsə, uçuş rejimini yandırın. ⚙ > Mobile data and networks vurun və Flight mode aktiv edin.
Arxa fonda mobil məlumatların məhdudlaşdırılması	⚙ > Data counter vurun, ekranın aşağısından yuxarı çəkin və Restrict background data vurun.

Klaviatura vasitəsilə mətn yazmaq

Hərflərə vurmağın əvəzinə onların üzərində çəkərək klaviatura ilə mesajları vaxt itirmədən yazmaq olar.

1. Sözü yazmaq üçün sözün ilk hərfindən növbəti hərflərə tərəf xətt çəkin. Son hərfdən sonra barmağınızı qaldırın.
2. Davam etmək üçün boşluq düyməsinə basmadan çəkməyə davam edin. Telefon boşluqları özü daxil edir.

İşarə registrləri arasında keçid

Shift düyməsinə vurun. Baş hərflərin kilidini aktiv etmək üçün düyməyə basıb saxlayın. Adi rejimə qayıtmaq üçün Shift düyməsinə yenidən vurun.

Hərifə vurğu əlavə etmək

İşarəyə vurub saxlayın və barmağınızı istədiyiniz vurğulu işarəyə tərəf çəkin. Bu bütün dillərdə mövcud olmaya bilər.

Rəqəm və hərf rejimi arasında dəyişiklik

Rəqəmlər və simvollar düyməsinə və ya hərf düyməsinə vurun.

Xüsusi simvolu yığın

Rəqəmlər və simvollar düyməsinə vurun və xüsusi işarənin üzərinə vurun. Daha çox işarəyə baxmaq üçün işarəni vurub saxlayın.

İşarəni silmək

Geriye düyməsinə vurun.

Mətni köçürmək, kəsmək və ya yapışdırmaq

Sözü vurub saxlayın və  köçürmək yaxud  kəsmək üçün vurun. Mətni yapışdırmaq üçün  yaxud **Paste** vurun.

Proqnozlu mətn daxiletməsindən istifadə

Yazınızı sürətləndirmək üçün, telefonunuz nə yazmağa başladığınızı tapa bilər. Proqnozlaşdırılmış mətn quraşdırılmış lüğətə əsaslanır. Bu funksiya bəzi dillər tərəfindən dəstəklənmir.

Sözü yazmağa başlayın və istədiyiniz söz təklif zolağında görünəndə sözün üzərinə vurun.

★ **İşarə:** Daha çox təklif görmək üçün təklif zolağında sola çəkin.

Sözü düzəltmək

Əgər sözü səhv yazdığınızı görsəniz, onu vurun və sözü düzəltmək üçün təklifləri görəcəksiniz.

Lüğətə yeni sözü əlavə etmək


İstədiyiniz söz lüğətdə yoxdursa, sözü yazın, ona vurun və təklif zolağında  üzərinə vurun.

Klaviaturada düymələr

Klaviaturanın düzümü yazı dili, daxiletmə rejimi və istifadə etdiyiniz simvoldan asılı olaraq dəyişə bilər.

Mətn xanasını vurun.

- 1 Simvol düymələri
- 2 Shift düyməsi
- 3 Parametrlər düyməsi
- 4 Rəqəmlər və simvollar düyməsi
- 5 Boşluq düyməsi
- 6 Enter (Daxil et) düyməsi
- 7 Backspace (Geri) düyməsi



Əlaqələr və mesajlaşma

Telefonunuzdan istifadə etməklə dostlarınız və ailənizlə əlaqə saxlayın və fotosəkillər kimi faylları paylaşın. Hətta yolda olduqda belə sosial şəbəkə xidmətləri üzrə yeniləmələri əldə edin.

Zəng etmək

Telefonunuzdan zəng etməyi öyrənin.

1.  vurun.
2. Telefon nömrəsini yığın.
- Beynəlxalq zənglərdə istifadə edilən + işarəsini daxil etmək üçün **0** vurub saxlayın.
3.  vurun. Soruşulanda istifadə edəcəyiniz SIM kartı seçin.
4. Zəngi bitirmək üçün  vurun.

★ **İşarə:** Dostunuzun səsi çox gur və ya zəifdir? Səs səviyyəsini dəyişmək üçün səs səviyyəsi düymələrini basın.

Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilsə, məsələn, təyyarədə, tibbi cihazların, yanacağın, kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında telefonu söndürün.

Zəngə cavab vermək

Aşağı sürüşdürün.

Zənglər arasında dəyişdirin

 vurun.

Zəngdəni imtina etmək

Sizə zəng gələndə ondan imtina etmək üçün yuxarı çəkin.

Buraxılmış zənglərinizə baxın

Zəngə cavab verməmisinizsə, kilid ekranında bildiriş görsənir. Zəng haqqında məlumatı görmək üçün bildirinin üzərində çəkin.

Buraxılmış və qəbul olunmuş zənglər yalnız şəbəkə tərəfindən dəstəkləndiyi və telefon işə salınmış və şəbəkə xidmətinin əhatə dairəsində olduğu halda qeydə alınır.

Adı və telefon nömrəsini saxlamaq

Yeni əlaqələri telefonunuza əlavə edin.

1.  vurun.
2. Ekranın aşağı hissəsindən yuxarı çəkin və **New** vurun.
3. Kontaktın saxlanılacaq yerini seçin.
4. Adı və nömrəni yazın və **Done** vurun.

Kontaktın redaktə edilməsi

Kontaktı vurun, ekranın aşağı hissəsindən yuxarı çəkin və **Edit** vurun. Ətraflı məlumatları əlavə etmək üçün yuxarı çəkin, **Add another field** və əlavə etmək istədiyiniz təfərrüatı, məs., ləqəbi vurun.

Kontakt üçün zəng səsini dəyişilməsi

Kontaktın üzərinə vurun və ekranın aşağısından yuxarı çəkin. **Set ringtone** vurun və istədiyiniz zəng səsini seçin.

Mesaj göndərmək

Ailəniz və dostlarınızla mətn və multimedia mesajların vasitəsilə asanlıqla əlavə saxlaya bilərsiniz.

1. Vurun:  > .
2. Qəbulədənə əlavə etmək üçün **Enter recipient** vurun və adı və ya telefon nömrəsini yazmağa başlayın. Siz bir neçə qəbulədən əlavə edə bilərsiniz.
3. Mətn sahəsində mətninizi daxil edin.

★ **İşarə:** Təbəssüm əlavə etmək üçün  vurun.

4. Şəkil və ya videonu qoşma kimi əlavə etmək üçün  vurun.
5.  vurun. Soruşulanda istifadə edəcəyiniz SIM kartı seçin.

Multimedia mesaja daxil etdiyiniz element şəbəkə üçün çox böyük olarsa, cihaz avtomatik olaraq həcmi azalda bilər.

Yalnız müvafiq cihazlar multimedia mesajları qəbul edə və ekranda nümayiş edə bilər. Mesajlar müxtəlif cihazlarda fərqli görünə bilər.

Bir mesajın simvol həddindən daha uzun mətn mesajları göndərə bilərsiniz. Uzun mesajlar iki və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər. Vurğu və digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri daha çox yer tutur və bir mesaj çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.

Exchange ActiveSync

Siz kompüteriniz arxasında oturuub və ya telefonunuzla gəzəndə əldə sizin iş poçtunuza, əlaqələrinizə və təqviminizə malik olmağı istəyirsiniz? Siz telefonunuz və Microsoft Exchange serveri arasında vacib məzmunu sinxronlaşdırma bilərsiniz.

Exchange ActiveSync yalnız şirkətiniz Microsoft Exchange serverinə malik olduğu halda qurula bilər. Bundan əlavə, sizin şirkətin IT administratoru sizin hesabınız üçün Microsoft Exchange ActiveSync-i aktivləşdirməlidir.

Quraşdırmanı başlamadan əvvəl əmin olun ki, siz aşağıdakılara maliksiniz:

- Korporativ e-poçt ünvanı
- Sizin Exchange server adınız (sizin şirkət IT şöbənzə müraciət edin)
- Sizin şəbəkə domeyn adınız (sizin şirkət IT şöbənzə müraciət edin)
- Sizin ofis şəbəkənin parolu

Exchange server konfiqurasiyasından asılı olaraq, sizdən quraşdırılma zamanı əlavə informasiya yığmaq lazım ola bilər. Əgər düzgün məlumatı bilmirsinizsə sizin şirkət IT şöbənzə müraciət edin.

Quraşdırma zamanı telefonunuzun serverlə məzmun sinxronlaşdırmasının təzliyini təyin etmək olar. Hesab sinxronlaşdırılması quraşdırılanda yalnız məzmun müəyyən edilir. Əlavə məzmunu sinxronlaşdırmaq üçün, Exchange ActiveSync hesab parametrlərini dəyişdirin.

Exchange ActiveSync ilə kilid kodundan istifadə məcburi ola bilər.

Bu cihaz Microsoft Exchange ActiveSync aktivləşdirilmiş serverlər ilə əlaqə yaratmaq imkanına malikdir. Bu cihazın sizə təmin edilməsi cihazdan istifadə edilərək daxil olunmuş hər hansı server proqramı və ya server cihazına və ya cihazdan kənar Microsoft Exchange ActiveSync-dan istifadəyə dair sizə hər hansı Microsoft əqli mülkiyyət hüquqlar vermir və siz hər hansı belə hüquqları qazanmırsınız.

E-poçt hesabınızı yaradın

Sizin bir neçə poçt ünvanınız var? Telefonunuzda bir neçə poçt qutunuz ola bilər.

Poçt qutusu əlavə etmək üçün siz internetə qoşulu olmalısınız.

1. **@** vurun, poçt ünvanınızı və parolunuzu yazın və **Next** vurun.
2. Hesab parametrlərini istəyinizə uyğun olaraq dəyişin və **Next** vurun.
3. Hesab üçün ad yazın və **Next** vurun.

Poçt qutusunu sonra əlavə et

@ vurun, ekranın aşağısından yuxarı çəkin və **Settings** vurun. Sonra isə **+** vurun və yeni hesabı qurun.

Gələnlər qutusunun avtomatik yenilənməsini söndürmək

@ vurun, ekranın aşağısından yuxarı çəkin və **Settings** vurun. Sonra hesabın üzərinə və **Refresh inbox** vurun və ehtiyac olarsa parametri dəyişin.

Telefonunuz müəyyən intervallarda daxil olanlar qutunuzu yeniləyərək daxil olan yeni mesajları göstərir. Bu, məlumat trafiki qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər. Xərclərə qənaət etmək üçün avtomatik yeniləmə xüsusiyyətini söndürə və Wi-Fi bağlantısından istifadə etməklə, daxilolanlar qutunuzu əl ilə yeniləyə bilərsiniz.

Poçt qutusunu sil

@ vurun, ekranın aşağısından yuxarı çəkin və **Settings** vurun. Sonra hesaba və **Remove account** vurun.

E-poçt göndərmək

Yolda olduğunuz zaman poçt göndərmək istəyirsiniz? Telefonunuz ilə siz, hətta masanızın ətrafında oturmaqda belə poçt oxuya və göndərə bilərsiniz.

Məktubu göndərmək və qəbul etmək üçün siz internetə qoşulu olmalısınız.

1. Vurun: **@ > +**.
2. Qəbuledənin poçt ünvanını yazın. Siz bir neçə qəbuledən əlavə edə bilərsiniz.
3. Mesajı və mövzunu yazın.

★ **İşarə:**Təklif olunan sözü əlavə etmək üçün ona vurun. Siyahıya baxmaq üçün təkliflər boyu sürüşdürün.

4. Qoşmanı, məsələn, şəkli əlavə etmək üçün ekranın aşağısından yuxarı çəkin və **Add attachment** vurun.

5. **✉** vurun.

Poçtu oxu

@ və mesajı vurun.

★ **İşarə:**Daxilolanlar qutunuza baxan zaman onu təzələmək üçün **↺** vurun.

Kamera

Şəkil çəkmək üçün telefonunuz bütün imkanlara malikdirsə, niyə özünüzlə kamera gəzdirəsiniz? Telefonunuzun kamerası ilə siz asan fotosəkilləri çəkə və videoları yaza bilərsiniz.

Şəkil çəkin

Telefonun kamerası ilə ən yaxşı anları çəkin.

1.  vurun.
2. Miqyası artırmaq yaxud azaltmaq üçün slayderdəki ağ dairəni hərəkət etdirin.
3. Parametrlərə daxil olmaq üçün  vurun.
4. Şəkil çəkmək üçün  vurun.

Şəkillər Gallery daxilində saxlanılır.

★ **İşarə:** Bir az əvvəl çəkdiyiniz şəklə baxmaq üçün kiçik işarəyə vurun.

Video çəkilişi

Telefonunuzla şəkil çəkməkdən başqa siz həmçinin telefonunuzla video çəkə bilərsiniz.

1.  vurun.
2. Videokameranı aktiv etmək üçün vurun:  > .
3. Miqyası artırmaq yaxud azaltmaq üçün slayderdəki ağ dairəni hərəkət etdirin.
4. White balance yaxud Video quality kimi parametrlərinə daxil olmaq üçün vurun .
5. Çəkilişə başlamaq üçün  vurun.
6. Çəkilişi dayandırmaq üçün  vurun.

Videolar Gallery daxilində saxlanılır.

★ **İşarə:** Bir az əvvəl yazdığınız videoya baxmaq üçün kiçik işarəyə vurun.

Şəkil, yaxud videonuzu paylaşın

Başqalarına çəkdiklərinizdən xoşlanmaq imkanı verin. Onları dostlarınıza göndərin və ya sosial şəbəkə xidmətində paylaşın.

1.  vurun.
2. Şəkil və ya videoya vurun və .
3. Paylaşmağı seçin və ekranda görünən təlimatlara əməl edin.

Heç də bütün paylaşma xidmətləri yüksək keyfiyyətlə yazılan bütün fayl formatları və ya videoları dəstəkləmir.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Çəkdikdən dərhal sonra şəkillə paylaşmaq

Şəkili yaxud videonu çəkdikdən dərhal sonra onlarla bölüşmək üçün kiçik işarəyə və  vurun.

İnternet

Simsiz bağlantıları necə yaratmağı və məlumat xərclərinə qənaət edərək vebə baxmağı öyrənin.

Vebə baxış

Yolda olarkən son xəbərləri öyrənin və sevimli veb-saytlarınıza baş çəkin.

★ **İşarə:** Əgər şəbəkə xidmət təminatçınız sizə məlumatın ötürülməsi üzrə sabit tarif təmin etmərsə, məlumat xərclərinizə qənaət etmək üçün İnternetə Wi-Fi şəbəkəsindən istifadə edərək qoşulun.

1.  vurun.

2. Ünvan sətirində veb-ünvanı yazın və **Go** vurun.

★ **İşarə:** İnternetdə axtarmaq üçün ünvan sətirində axtarış sözünü yazın. Soruşulanda, susmaya görə axtarış mexanizmini seçin.

Xəritələr və naviqasiya

Ətraf yerləri və onlara necə getməyi öyrənin.

HERE

HERE yaxınlıqda nələrin olduğunu göstərir və sizi istədiyiniz yərə istiqamətləndirir.

Bunu edə bilərsiniz:

- Ünvanları və restoranlar, xəstəxanalar və hava limanları kimi görməli yerləri axtarın
- Avtomobil, piyada və ictimai nəqliyyat üçün istiqamətləri əldə edin
- Səyahətə çıxmazdan əvvəl xəritələri yükləyin məlumat xərclərinə qənaət etmək üçün HERE dan oflayn istifadə edin.
- Sevimli yerlərinizin ehtiyat nüsxəsini bütün HERE proqramlarında çıxardın və **here.com** – yerləri Nokia hesabınızda saxlayın

HERE Maps-dan istifadə etmək haqqında ətraflı öyrənmək üçün telefonunuzda  >  **About** > **Support** seçiminə toxunun.

Rəqəmsal xəritələrin məzmunu bəzən qeyri-dəqiq və tam olmaya bilər. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız məzmunu və ya xidmətə etibar etməyin.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Bəzi məzmunları Microsoft Mobile deyil, üçüncü tərəflər yaratmışdır. Tərkib natamam ola bilər və mövcudluğu sual altındadır.

Ofis

Fəliyyətinizi planlaşdırmaq üçün təqvimdən necə istifadə etməyi öyrənin.

Təqvim hadisəsini əlavə edin

Hadisəni yadda saxlamaq lazımdır? Onu təqviminizə əlavə edin.

Təqvim qeydini əlavə etmək üçün telefonunuzda Exchange hesabı lazımdır. Əgər Exchange hesabını əlavə etməmisinizsə, bu, sizdən xahiş olunacaq.

1. İş masasında təqvimi açmaq üçün cari tarixə vurun.
2. **+** vurun.
3. Təfərrüatları əlavə edin.

Zəngli saatı qurmaq

Siz telefonunuzdan zəngli saat kimi istifadə edə bilərsiniz.

1. Vurun:  > **+**.
2. Zəngli saatın vaxtını qurun.
3. Zəngli saatını müəyyən günlər eyni vaxtda sönməsini qurmaq üçün **Repeat** vurun, günləri seçin və **OK** vurun.
4. **✓** vurun.

★ **İşarə:** Siz çoxlu zəngli saatlar təyin edə bilərsiniz. Zəngli saatı təyin etdikdən sonra yenisini təyin etmək üçün **+** vurun.

Əyləncə

Boş vaxtınız var və əylənmək istəyirsiniz? Telefonunuzda radioya qulaq asmağı öyrənin.

Müxtəlif axınlar

Müxtəlif janrlara aid ifaçıları və mahnıları axtarmağın ən asan yolu Nokia MixRadio ilə musiqi axınıdır.

 vurun.

Musiqiyə fasilə vermək və ya onu davam etdirmək

 və ya  vurun.

Sonrakı mahnıya keçmək

 vurun.

Ötürülən mahnıların sayında məhdudiyyət ola bilər.

Telefonu idarəetmə və qoşulma imkanı

Telefonunuz və onun məzmunundan müğayət olun. Aksesuarlara və şəbəklərə necə qoşulmağı, faylları göndərməyi, ehtiyat nüsxə yaratmağı, telefonu kilidləməyi və proqram təminatını yeni saxlamağı öyrənin.

Wi-Fi şəbəkəsinə qoşulun

Məlumat xərclərinə qənaət etməyə kömək etmək üçün evdə və ya kitabxanada, yaxud internet-kafedə olub-olmadığınızdan asılı olmayaraq, internetə qoşulmaq üçün Wi-Fi şəbəkəsindən istifadə edə bilərsiniz.

1. Ekranın yuxarisından aşağı çəkin və  vurun.
2. **Wi-Fi networks** və istədiyiniz şəbəkəyə vurun.
3. Bağlantı qorunursa, parolu daxil edin.

Əvvəl istifadə olunan Wi-Fi şəbəkəsinə qoşulun

Ekranın yuxarisından aşağı çəkin və  vurun.

Təzə şəbəkənin əlavə edilməsi

Ekranın yuxarisından aşağı çəkin, Wi-Fi-in aktiv olub-olmadığını yoxlayın, **Wi-Fi networks** >  seçiminə toxunun və lazımi məlumatı daxil edin.

Wi-Fi bağlantısını bağlayın

Ekranın yuxarisından aşağı çəkin və  vurun.

Məzmunu telefonunuz və kompüter arasında köçürün

Yaratdığınız şəkil, video, musiqi və digər məzmunu telefon və kompüteriniz arasında köçürün.

1. Telefonunuzu uyğun kompüterə uyğun USB kabeli vasitəsilə qoşun.
2. Kompüterinizdə fayl menecerini, məsələn, Windows Explorer açın və telefonunuzu seçin. Siz yaddaş kartında saxlanılan məzmunu baxa bilərsiniz.
3. Məzmunu telefonunuzdan çəkərək kompüterinizə əlavə edin.

Bluetooth-dan istifadə edərək şəkilləri göndərin

Çəkdiyiniz şəkilləri dostunuza göndərmək istəyirsiniz? Şəkilləri uyğun cihazlara yaxud kompüterinizə Bluetooth vasitəsilə simsiz göndərə bilərsiniz.

1. Bluetooth-un hər iki cihazda aktiv olduğunu və onların bir-birini gördüklərini yoxlayın.
2. Şekli və  **Bluetooth** vurun.
3. Qoşulma üçün cihazı seçin. Tələb olunanda keçid kodunu yığın.

Telefonunuzun proqram təminatını yeniləmək

Zamanın ritmi ilə ayaqlaşın - telefonunuz üçün yeni və təkmil xüsusiyyətləri əldə etmək üçün telefon proqramınızı və proqramları yeniləyin.

1. Telefonunuz yeniləmə haqqında sizə xəbər verən zaman ekranın yuxarisından aşağı çəkin və yeniləmə bildirişinə vurun.

2. Yeniləməni yükləmək və quraşdırmaq üçün **Update** vurun və telefonda göstərilən təlimatlara əməl edin.

Yeniləmə bir neçə dəqiqə çəkə bilər. Əgər problemlər olursa, şəbəkə təminatçınızla əlaqə saxlayın.

Yeniləmədən sonra yeni istifadəçi təlimatları üçün www.nokia.com/support ünvanına daxil olun.

Şəbəkə xidməti təminatçınız yeniləmələri birbaşa hava üzərində telefonunuza göndərə bilər. Bu xidmət haqqında əlavə məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu olduğuna əmin olun.

 **Xəbərdarlıq:** Proqram yeniləməsini quraşdırsanız, quraşdırma prosesi bitənə və cihaz yenidən işə düşənə qədər cihazdan istifadə etmək və hətta təcili yardım zənglərini də etmək mümkün olmayacaq.

Giriş kodları

Telefonunuzdakı müxtəlif kodların nə bildirdiyini bilmək sizə maraqlıdır?

PIN kod və ya PIN2 kodu	Bunlar SIM kartınızı icazəsiz istifadədən qorumaq və ya bəzi xüsusiyyətlərə daxil olmaq üçün tələb olunur. Siz telefonu yandırdıqda PIN kodun tələb olunmasını təyin edə bilərsiniz. Kodlarınızı unutmusunuzsa və ya onlar kartınızla birlikdə təmin edilməyibsə, şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın. Ardıcıl olaraq 3 dəfə kodunuzu səhv daxil etsəniz, PUK və ya PUK2 kodu ilə telefonu blokdan çıxartmalısınız.
PUK və ya PUK2	Bunlar, PIN və ya PIN2 kodunu blokdan çıxartmaq üçün tələb olunur. SIM kartınızla birlikdə təmin edilməyibsə, şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.
Təhlükəsizlik kodu (PIN yaxud parol)	Bu, telefonunuzu icazəsiz istifadədən qorumağa kömək edir. Telefonu PIN-i (rəqəmlər) yaxud parolu (hərflər yaxud rəqəmlər və hərflər) tələb etdiyinə qurmaq olar. Parolda ən azı bir hərflə olmalıdır. Kodu gizli yerdə və telefondan ayrı saxlayın.

Təhlükəsizlik kodunuzu yadınızdan çıxartsanız və telefonunuz kilidlənibsə, ona texniki xidmət göstərmək lazım olacaq. Əlavə xərclər tələb oluna və telefonunuzda olan şəxsi məlumatlar silinə bilər.

Ətraflı məlumat almaq üçün Nokia Care və ya telefon dilerinizlə əlaqə saxlayın.

IMEI

Bu şəbəkədə olan telefonları təyin etmək üçün istifadə edilir. Siz bu nömrəni Nokia Care xidmətlərinə təqdim etməli ola bilərsiniz.

IMEI nömrənizə baxmaq üçün ***#06#** yığın.

Məhsul və təhlükəsizlik məlumatı

Şəbəkə xidmətləri və qiymətlər

Siz cihazınızı yalnız GSM 850, 900, 1800, 1900 və WCDMA 900, 2100 MHz şəbəkələrində istifadə edə bilərsiniz. Xidmət təminatçısına abunə olmalısınız.

Siz həmçinin bəzi xüsusiyyətlərə abunə olmalısınız.

Təcili yardım zəngləri

1. Cihazın işlək vəziyyətdə olmasını təmin edin.
2. Müvafiq signal intensivliyini yoxlayın.

Siz həmçinin aşağıdakıları etməli ola bilərsiniz:

- SIM kartı cihaza daxil edin.
- Cihazınızda zənglərin qadağan edilməsi, müəyyən nömrələrin yığılması və ya bağlı istifadəçi qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.
- Uçuş profilinin aktiv olmadığından əmin olun.
- Cihazın ekranı və ya düymələri kilidlənibsa,  basın.
- 3. Əsas ekranı görünənə kimi davamlı olaraq geri düyməsini basın.
- 4. Nömrəyi açmaq üçün  seçin.
- 5. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
- 6. Seçin: .
- 7. Tələb olunan məlumatı mümkün qədər dəqiq verin. İcazə verilənə qədər zəngi bitirməyin.

İlk başlanıma zamanı təcili yardım zəngi etmək üçün  vurun.

 **Mühüm:** Təcili yardım zəngləri üçün yalnız mobil zənglərdən istifadə edin, çünki İnternet zəng xidmətləri (məsələn, Skype) təcili yardım zənglərini dəstəkləməyə bilər. Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız simsiz telefona etibar etməyin.

Cihazınızı qoruyun

Cihazınızı, batareyanı, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər cihazınızın işlək qalmasına yardım edəcək.

- Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində elektron sxemlərin korroziyasına səbəb olan minerallar ola bilər. Cihaz ıslanıbsa, batareyanı çıxarmaq və cihazın qurumasını gözləmək lazımdır.
- Cihazı tozlu və ya çirkli yerlərdə istifadə etməyin və ya saxlamayın.
- Cihazı yüksək temperaturda saxlamayın. Yüksək temperatur cihazı və ya batareyaya zərər vura bilər.
- Cihazı soyuq temperaturda saxlamayın. Cihaz isinərək normal temperatura qayıtdıqda cihazın içində nəmlik yaranı bilər və bu onu zədələyə bilər.
- Cihazı yalnız bu istifadəçi təlimatında göstərilmiş qaydada açın.
- İcazəsiz modifikasiyalar cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
- Cihazı və ya batareyanı yerə salmayın, taqıldatmayın və ya silkələməyin. Kobud davranış onun sinmasına səbəb ola bilər.
- Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.
- Cihazı rəngləməyin. Rəng müvafiq əməliyyatlara mane ola bilər.
- Optimal fəaliyyət üçün cihazı vaxtaşırı söndürün və batareyanı çıxarın.
- Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.
- Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında və ya kompüterdə və ya vacib məlumat yazın.

Təkrar emal



İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Cihazın bütün hissələri material və enerji kimi bərpa edilə bilər. Microsoft Mobile məhsullarınızı təkrar emal etməklə bağlı məlumatı www.nokia.com/recycle-da oxuya bilərsiniz -da oxuya bilərsiniz.

X işarəli çarxlı qutu işarəsi



Məhsulunuzu, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xatırladır ki, bütün elektrik və elektron məhsullar və batareyalar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu məhsulları çəşidləndirilməmiş bələdiyyə tullantılarına atmayın: onlar təkrar emal üçün götürün. Ən yaxın təkrar emal mantaqəsi üçün yerli tullantıların idarə edilməsi üzrə qurumla əlaqə saxlayın və ya www.nokia.com/support ünvanına daxil olun. Cihazınızın ətraf mühitə təsiri ilə bağlı daha ətraflı məlumat üçün www.nokia.com/ecoprofile ünvanına baxın.

Batareya və adapter məlumatı

Cihazınızı yalnız orijinal BN-01 təkrar doldurulən batareya ilə istifadə edin.

Cihazınızı AC-18 və ya AC-20 adapteri ilə doldurun. Adapterin şpəsel növləri dəyişə bilər.

Microsoft Mobile bu cihaza uyğun əlavə batareya və ya adapter modelləri düzəldə bilər.

Batareya və adapter təhlükəsizliyi

Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və elektrik şəbəkəsindən ayırın. Adapteri və ya aksesuarı ayırmaq üçün şnurdan deyil, şpəsdən tutub çəkin.

Adapter istifadə edilmədikdə onu ayırın. İstifadə edilmədikdə tam doldurulmuş batareya vaxt keçdikcə enerjisini itirir.

Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlamağa çalışın. Kəskin temperaturlar batareyanın gücünü və istismar müddətini azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.

Təsədüfi qısa qapanma dəmir metal əşyalar birbaşa batareyanın metal zolaqlarına toxunduqda baş verə bilər. Bu batareyaya və ya digər əşyaya zərər vura bilər.

Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Digər yerli qaydalar. Mümkün olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.

Batareyaları sökməyin, kəsməyin, vurməyin, ayməyin, dəşməyin və ya başqa formada zədələməyin. Batareya sızması olarsa, mayenin dərriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş versə, zərər görmüş nəhiyələri dərhal su ilə yuyun və ya tibbi yardım üçün müraciət edin. Batareyaya müdaxilə etməyin, kənar əşyaları daxil etməyin, suya və ya digər mayelərə salmayın. Batareyalar zədələnsə, partlayışa səbəb ola bilər.

Batareyanı və adapteri yalnız müvafiq məqsəd üçün istifadə edin. Yalnız istifadə və ya təsdiq edilməyən batareya və ya uyğun olmayan adapterin istifadəsi yanğın, partlayış və ya digər təhlükələr yarada bilər və hər hansı təsdiqi və ya zəmanəti etibarsız edə bilər. Əgər cihaz və ya batareyanın zədələndiyindən əmin olsanız, istifadə etməzdən əvvəl onu xidmət mərkəzinə aparın. Heç vaxt zədələnməmiş batareya və ya adapterdən istifadə etməyin. İldırım çaxması zamanı cihazınızı elektrik mənbəyinə qoşmayın. Adapteri yalnız qapalı məkanda istifadə edin.

Əlavə təhlükəsizlik məlumatı

Kiçik uşaqlar

Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.

Tibbi cihazlar

Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionallığına təsir edə bilər. Tibb cihazlarının xarici RF enerjisindən müvafiq şəkildə mühafizə edildiyini müəyyənləşdirmək üçün həkimlə və ya tibb cihazın istehsalçısı ilə məsləhətləşin.

İmplantasiya edilmiş tibbi cihazlar

Potensial müdaxilənin qarşısını almaq üçün tibbi implant cihazlarının istehsalçıları tibbi cihazla simsiz cihaz arasında minimum 15,3 sm (6 düym) məsafə saxlanmasını məsləhət görür. Belə cihazları olan şəxslər bunları etməlidirlər:

- Həmişə simsiz cihazları tibbi cihazdan 15,3 santimetrdən (6 düym) çox məsafədə saxlayın.
- Cihaz döş cibində daşıymamalısınız.
- Simsiz cihazı tibbi cihazdan əks tərəfdə qulağa taxın.
- Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa, simsiz cihazı söndürün.
- İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının təlimatlarına əməl edin.

Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.

Əşitmə



Xəbərdarlıq: Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz üçün risk yaradan yerlərdə qulaqlıqları istifadə etməyin.

Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının fəaliyyətinə təsir edə bilər.

Nikel

Bu cihazın səthi nikelsizdir.

Cihazınızı zərərli tərkibdən qoruyun.

Cihazınız viruslara və digər zərərli tərkiblərə məruz qala bilər. Aşağıdakı ehtiyat tədbirlərini həyata keçirin:

- Mesajları açarkən ehtiyatlı olun. Onlar zərərli proqramlar ehtiva edə bilər və ya cihazınız və ya kompüteriniz üçün zərərli ola bilər.
- Bağlantı sorğularını qəbul edərkən, interneti gözdən keçirərkən və ya tərkib yükləyərkən ehtiyatlı olun. Etibar etmədiyiniz mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin.
- Yalnız etibar etdiyiniz və müvafiq təhlükəsizlik və təminat təklif edən mənbələrin xidmətlərini istifadə edin və proqramlarını quraşdırın.
- Cihazınıza və qoşulan hər hansı digər kompüterə antivirus və digər təhlükəsizlik proqramını yükləyin. Birdəfə yalnız bir antivirus proqramından istifadə edin. Daha çoxundan istifadə cihazın və ya kompüterin fəaliyyətinə və əməliyyatına təsir edə bilər.
- Cihazınızda üçüncü tərəf internet saytlarına əvvəlcədən qurulan əlfacirlərə və bəndlərə daxil olsanız, ehtiyat tədbirlərini həyata keçirin. Microsoft Mobile belə saytlara görə heç bir məsuliyyət daşımır.

Nəqliyyat vasitələri

Radio siqnallar avtomobillərdə yanlış quraşdırılmış və ya yaxşı mühafizə edilməmiş elektron sistemlərə təsir edə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.

Cihazı ancaq ixtisaslı şəxslər avtomobildə quraşdırmalıdır. Yalnız quraşdırılma ola və sizin zəmanətinizi etibarsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və ya aksesuarları ilə eyni bölmədə tezəlişən və ya partlayıcı maddələri saxlamayın və ya daşımayın. Cihazınızı və ya aksesuarları hava yığınının açıldığı hissələrə yerləşdirməyin.

Potensial partlayıcı mühitlər

Potensial partlayış mühitlərində, məsələn, yanacaq doldurma məntəqəsinin yaxınlığında cihazınızı söndürün. Qılgıncılar xəsarət və ya ölümlə nəticələnən partlamaya yaxud yandırma səbəb ola bilər. Yanacaq məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış mühiti olan ərazilər aşkar şəkildə qeyd edilir. Buraya mühərrikin söndürülməsi məsləhət görülən ərazilər, qayıqlarda göyərtədən aşağı hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı binalar və havada kimyəvi maddələr və hissəciklərin olduğu yerlər daxildir. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə edilib edilməyəcəyini soruşun.

Sertifikat barədə məlumat (SAR)

Bu mobil cihaz radio dalğalarına məruz qalma təlimatlarına cavab verir.

SAR-a dair məlumat üçün çap edilmiş istifadəçi təlimatını oxuyun.

Müəllif hüquqları və digər bildirişlər

UYĞUNLUQ BƏYANNAMƏSİ

CE 0168

Bununla, Microsoft Mobile Oy bu RM-980 məhsulunun 1999/5/EC Direktivinin əsas tələbləri və digər müvafiq müddəaları ilə uyğunluq təşkil etdiyini təsdiq edir. Uyğunluq Bəyannaməsinin surətini www.nokia.com/global/declaration/declaration-of-conformity ünvanından əldə etmək olar.

Məhsulların, funksiyaların, proqramların və xidmətlərin işləməsi regionlara görə dəyişə bilər. Microsoft Mobile öz qərarı ilə öz xidmətlərini qismən və ya tam şəkildə dəyişdirə, ona düzəliş və ya dayandırma bilər. Ətraflı məlumat almaq üçün dileriniz və ya xidmət təminatçınız ilə əlaqə saxlayın. Bu cihazda ABŞ və digər ölkələrin ixracat qanun və qaydalarına təbə olan əşya, hər-hansı bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.

Bu sənədin mətni "olduğu kimi" təqdim edilir. Müvafiq qanunvericiliyin tələbləri istisna olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı və ya mətninə dair heç bir birbaşa və ya dolaylı zəmanət, o cümlədən (lakin bununla məhdudlaşdırılmadan) əmtəə vəziyyəti və xüsusi məqsədlər üçün yararlılığına dair dolaylı zəmanət verilmir. Microsoft Mobile istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən bu sənədi dəyişdirmək və ya istifadədən çıxartmaq hüququna malikdir.

Müvafiq qanunvericilikdə icazə verilən maksimum dərəcədə Microsoft Mobile, ya da onun hər hansı lisenziarları hər hansı məlumatın və ya gəlirin itməsi və ya hər hansı xüsusi, təsadüfi, nəticədə və ya dolaylı yolla vurulan ziyanlara görə heç bir məsuliyyət daşımır.

Microsoft Mobile-in əvvəlcədən yazılı razılığı olmadan bu sənədin hər hansı formada bir hissəsinin və ya bütün məzmununun surətinin çıxarılması, ötürülməsi və ya paylanması qadağan edilir. Microsoft Mobile davamlı inkişaf siyasətini işlədir. Microsoft Mobile bu sənədə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.

Microsoft Mobile cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramlarının funksionallığı, məzmunu və ya son istifadəçi dəstəyi ilə bağlı heç nə təqdim etmir, heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Proqramdan istifadə etməklə, siz proqramın olduğu kimi təqdim edildiyini qəbul edirsiniz.

Bəzi məhsulların, xidmətlərin və funksiyaların işləməsi regionlara görə dəyişə bilər. Lütfən əlavə məlumat üçün və dil seçimlərinin mövcudluğu ilə bağlı yerli dilerinizə müraciət edin.

TM & © 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur. Nokia əmtəə nişanı Nokia Corporation-a məxsusdur. Üçüncü tərəf məhsullar/adılar müvafiq sahiblərinin ticarət nişanları ola bilər.

The Bluetooth word mark and logos are owned by the Bluetooth SIG, Inc. and any use of such marks by Microsoft Mobile is under license.

Bu məhsul MPEG-4 Visual Patent Portfolio License əsasında (i) MPEG-4 Visual Standard-a əsasən şifrələnmiş məlumatın şəxsi və ya qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan istehlakçının şəxsi və ya qeyri-ticarət xarakterli istifadəsi və (ii) lisenziyalı video provayderi tərəfindən təqdim edilmiş MPEG-4 videonun istifadə üçün lisenziya verilib. Başqa heç bir istifadə üçün lisenziya verilmir və ya təqdim edilmir. Təbliğat, daxili və kommersiya məqsədli istifadə ilə bağlı ətraflı məlumat MPEG LA, LLC-dən əldə edilə bilər. Baxın: www.mpegla.com.